

Tehran ƏLİŞANOĞLU

AMEA-nın müxbir üzvü

# Sabir Rüstəmxanlıının "balaca romanları"nda böyük mətləblər

## "Astar" kitabı üzərinə notlar

*Öncəki yazılarında da vurgulamış: Xalq şairi Sabir Rüstəmxanlıının müasir Azərbaycan romançılığının galisimində, ideya-hədiyi mündəricasının zənginlaşmasına da məxsusi rol vardır. "Avtobiografik roman" ("Xətai yurdu"), "tarixi-mifoloji" ("Göy tanrı"), "tarixi-siyasi roman" ("Ölüm zirvəsi"), "bəlgasal (sənədlid) roman" ("Difai fədailəri"), "biografiq roman" ("Şair və şəhər"), "mütasir roman" ("Sunanı"), "Akademikin son əsəri"), "balaca roman" ("Uşaqlığa atılan güllə"), "Astar" - bir romançı kimi Sabir Rüstəmxanlı onu məsələ edən ideya və həyat materialının bu və ya digər roman növü-janr iltüsündə uğurla gerçəkləşdir, təcəssüm edirə bilir. Janrin xronotopuna yiyəlməsi yazıcının romanlarına mükəmmallik verir.*

Sabir Rüstəmxanlıının "Astar" kitabında (Bakı, Qanun naşriyyatı, 2018) dəhə iki, "balaca roman" yer almışdır: "Uşaqlığa atılan güllə" (15 yanvar- 23 fevral, 2003) və "Astar" (aprel, 1986- dekabr, 2003). Daha əvvəl yazılışalar da, geniñ oxucu auditoriyasına daha gec təqdim olunmanın, görünüñ ki, sabəbi yox deyildir. Romanlar avtobiografik zamanda qələmə alınmışdır; "Uşaqlığa atılan güllə" - yaşlının usaqlıq çağları və yeniyetməlik heyatından, "Astar" - gənclik və talebəlik illərindən mövzü alır. Görünür ki, Sabir Rüstəmxanlı "Ömür kitab" və Meydan epopeyasından sonra, oxucularla kontaktda poeziya və publisistikasında olda etdiyi ictiām-i siyasa diskursunu itirmək istəməmiş, birdən-birə başqa rakursdan (daha fərdi və intim) görünməyə tələsmisdir. Romanlarında da ("Xətai yurdu"ndan "Akademikin son əsəri"nəkən) bilavasitə ictiām-i siyasi söz, fikir və mövqeyi nəfəl olduqlarından sonra məzəb biografiyasına qayıtmış, ömrü lüyünün dəhə erkin, dur, saf və eyni qədər də ziqzaqlı, təlatümli, dündürdünlük sohifələrini oxucu ilə bələşməyi caiz bilmüşdür.

Bunuluna bəhə, hər iki roman sadəcə usaqlıq və gənclik heyati haqqında maraqlı bələtəristika nümunası kimi önlənilə deyil, həm de garoşını ictiām motivlənmış, sovet dövrü Azərbaycan kəndi, mösiəti, insanları, şəhər mühiti, zamanın haqqında da söz deyir. Və bu baxımdan müayyən məqamlarda yazıcının digər romanları ilə də sostəşir (hər iki romanın avtobiografik qohromannı "Xətai yurdu"ndakı şair - Sabir Rüstəmxanlı, "Akademikin son əsəri"ndəki Murad və Sabir Rüstəmxanlı, "Sunanı"nın qohromanı Şahin obrazları ilə kəsişmə nöqtələri), bütün bi romanlardan və "Atamin ruhu" povestindən keçən doğma ocaq, Yاردımlı dağları, kənd və təbiət landşaftının təsvirləri və s.-i yada salaq); ümumən nəzərə alan-

da ki, Sabir Rüstəmxanlıının bütün romanlarında əsas qohromanın altqatında (hətta tarixi romanlarda da) şairin özünən proobrazını sezmək çox da çətin deyil, ilk romanları ("Uşaqlığa dayen güllə" və "Astar") bu qohromanın genealogiyasını izləmək və dərk etmek baxımdan da müümüdür.

Hər iki əsər "balaca roman" janrinin tələblərinə uyğun, qəfiñ bir möqamdan qohromanın həyatına girir, bir dəha oñ tərk etməyər oxucunu da ardycıa bəyən monzərlərindən gözəşdirir və golisi dirir. "Uşaqlığa dayen güllə" romanında bu məqam on bir yaşlı Gündüzün olnından çıxan qəfiñ xəta olur; oyun zamanı emisiniñ çəpor-dən asılan pas atmış və heç zaman açılma-riñ tüfəngi qozadan birçoq defə açır və Gündüz ezziz dostu Arifin ölümüne sobə olur. Romanın illi sehişlərində biz balaca Gündüzün sababını heç cür anlamadığı ağır hadisənən sarsılaraq, qarlı aşşırmalar çətinliklə işib, ölmülo üz-üzə, qaz dañub-qaldığı dərələri keçib, qonşu kənddə bibisigilo can atlığındı, usaqlıq sənki "son" arasından çırpanın ıræk döyüntülərini yaxınдан hiss edirik. Sonrakı hadisələr, kənddə yaşanın faciə anları, aila-taya-qohromluq-qonşuluq-ağsaqqalıq institutlarının işə düşdürücü icma həyatı, barışığı heç cür golmayan Arifin atası və "qanlılıq" qorxus, Gündüzü gözləyən real təhlükələr, dağdan aranı keçib - omisi evində məktəbə davam etmisi, orta tohsilini rayon mərkəzində başa vurmaşı... - bütün bas verənlər omnır ilkin çağın da vurulan dünən bağlanır və "uşaqlığa atılan zorba" kimi mənalıdır: "Cəmi 11 yaş olsa da və günahsız olduğunu bilsə də bir şəyi bütün ciddiyətli ilə anlayırı, ki, baş verən hadisə son dərəcə ağırdır, ailisən folakata düber edib və onu qarşıda çox ağır sınaqlar gözləyir. Özü cəhənəm, ailisənin bu hala düşməsi ona ağ golur, ürəyinini sıxır. Bir dənənən başa düşüñ ki, faciə bas verən gün və öz usaqlıq ilə homişlik vidalaşdır, bundan sonra həyatın bir dəha heç vaxt əvvəlkə axarına qayıtmayacaq. Qayğısına günəri geri dönməz bir şəkildə keçib-gedib, yaşıdagı usaqlıq sevincəri və öyləncələrini bir dəha heç vaxt tokrarlaya və ya geri qaytara bilməyəcək..."

"Astar" romanında iso ömrün "astanasi" qohromannı - gənc Elbəyin üzəq daq kənddən golib uğurla, ola qıymotlurla Dövlət Universitetinə qobul olmasa olur. Bu anı sevincə tezliklə heyat keşməkəşleri ilə ovzoz-nır; bilik və istədiyi ilə quru, şablon toləbo auditoriyalarına siğmayaq, dəha da çıxuna

### SABİR RÜSTƏMXANLI ASTAR

ROMAN VƏ HEKAYƏLƏR



can atan qohromanın romanda həm do "həyat universitetləri" ilə üzəldiyini, "həyatın dibindən" möqsədlərinə doğru iri-ləslədiyini, xəyallarının gerçəklişdəyini görür, izlöyür: "Şampən qıçıq qədəhələri doldurur. Üzüno ciddi bir ifadə verərək: -Bu qədəhələri qaldırıq "Ədəbiyyat və incəsanat" qızəzetinin tənqid səbəsinin omadəsi Elbəy müəlliimin sağlığına! - Şampəni başına çökdi. Soriyyə olnındı qədəhi yere qoyub onun boynuna sarıldı..."

- Bundan sonra son öz işinə möşələlərənən. Allah sona istədi bundan ötrü verib. Sonin gedib kənddə itib-batmağını istəmidim. Bu gün çoxdan gözlöyirdim, özün bilirsən! Ömrünən bər məholəsi bitti. Oyaq gecələr, tosadıfı görürələr! Soriyyənor, Qalayalar, Albənalar..."


Təsadüfən açılan tüfəng, insan faciəsi və icma həyatını tənzimləyən barışqı rituallarının gərginliyi, çətinliyi, hər növ xasiyyətdə ənsənlər və milli xarakterlər... - bütün bi gərçəklərin parlaq təcəssümünü İsmayıllı Şixlinin "Ölən dünyam" romanından da xatırlayıraq və həmin təsvirlərdə "Uşaqlığa atılan güllə" sənki cyni dinya, morasimlər, mental atmosferi canlandırır. Lakin yazıcıının romanda niyyəti heç də bu təsvirlər deyildir; bu mözh atmosferidir, bəzən "seytan omoli" qarşısında mental güclər də oləsə olur. Romanda yazıcıının, fərdi çizgili, hadisəyə forqlı reaksiyalarda təqdimələdiyi qohromannı babası Adıgözəl, atası Böyükkişi, anası Gülnaz, omiləri Ağaxan və Balaş, bibisi Xanımzıq və oğlu Əzzulla, sədr Əvəz

kisi və milis Kamal, bütünlükde kənd bir şeydə omindirlər ki, bu mözh "seytan işidir". Yaşlılarından fərqlənən, daim böyükərin dünəsimə can atan, bəbasın böyük nəvəsi, "uşaq olmasına baxmayaq" ilə möcəlisörənin daimi iştirakçı "Gündüz kitabları aşırı sevgisi ilə hamını həyroltdur; hətta bu yaşda "əzii boyda kitabları", o cümlədən Sabir Rüstəmxanlıının tarixi janra marağını vurgulərən dosforlər xatırladıq "Qılınca və qələm" romanını başa vurmışdır: "Eybi yox, bu günü mən dəha əvvəllər yəsamış ocadadlarınızın qonağı idim... - deyə düşündür"

Babasının evda olmadığı gün, anasının dənlaq və töhrükindən sonra: "-Allaha and əlsün gözlərin tutulacaq, bəsdir. Başını qaldır, öz tay-tuşlarına bax. Hava əlinə kimi horası bir işin qulpuñan yapışır, biri güneydə qoyun otarı, biri mesəyə odun dalıya gedir, səndən iş istəmək, amma heç olmasa çölo-bayra çix. Təmiz hava ud, qırışığın açlısan. Odur bax uşaqlar omnın həyatına yişiblər. Əmin məsəyə qaban vurub, indi onu böllür. Allahı and əlsün, qaban düz camış boydadır. Bütün yoldaşların ordadır - Arif də, Şahsuvər da..." - "uşaqlığına dayan güllə"nin mözh Gündüzün olnındə açılması bolka də bi sirdir və romanı da başlıca olaraq bu motiv möşələdir.

Əlbəttə, sərין iyisi heç də roman personajlarının düşündüyü "seytan" olə bilməz, o yalnız töhrükəcidi, vəsiqəsi ola bilər. Yaşınan çatmadığı çağda böyük azabları dütar olması, bu tale yükünə üzərində hiss edib ikiqat mosuliyətə həyat savasına atlması, hər yerdə birinci olmaq əzmi və olə bilmək etdirir. Gündüz üçün sənki bir ilahi tokana çevrilir, yaxına və yaxınına atılan güllə qohroman dairə üzəqlərə və uzaqlara aparır...

Sabir Rüstəmxanlıının roman poetikasında diqqətçəkən möqəmdür: qohromannı fördi keyfiyyətli, ağlı, istədi, biliy, bacarıqları ilə yanaşı, sirlə-səhrlə bir tokan da olmalıdır ki, on yola çıxarsın və Ömür kitabına doğru yöləndirsin. Gündüz üçün bu "uşaqlığına dayan güllə"dir; "Xətai yurdu"nda besinci sinif şagirdini bütün Azərbaycan idealına yönəndirən usaqlığının gördürü "sorhed diroklorinə etiraz hissidi"; "Göy tanrı"da bütörlər qarşı Ərkonda Oğuz xanın günəzini günəz Tanrıdır; "Ölüm zirvəsi"nde rus faktoruna qarşı Cavad xanda oyanan Gəncə qürurudur; "Difai fədailəri"ndə həlo Şuşadə realni məktəbdə "ona zülüm çəkdirmiş erməni müoliimlərin" simasında erməni və rus millotçılıyino Əhməd Ağaoğlunun içində baş qaldırmış qozob və



*Sabir Rüstəmxanının  
ictimai-siyasi fəaliyyəti geniş,  
biografiyasının gizlində qalan,  
hələ romanlaşmamış  
səhifələri, sirlə-sehrlər məqamları  
çox-çoxdur. Bu sıradan,  
məsələn, "Ədəbiyyat və incəsənat" qəzətində çalıdığı  
illər, yaxud DƏK (Dünya  
Azərbaycanlıları Kongresi)  
sədri kimi Azərbaycan  
hüdudlarından kənarda da  
intensiv fəaliyyəti oxuculara  
köklü - "sənədlə", "xatirə"  
və yaxud da mühacirət həyati  
söz açan "siyasi"  
romanlar vəd edir.*

Üsyandır; "Sunami" də yerdökilərin hər növ nadanlığında qarşı Şahinin qaibdən eşitdiyi Uzaylılardan gölən sadədir...

"Astar" romanında sirlə-sehrlər tekan - qadınlardır, qohrəmanın həyatında bilavasitə rol oynamış qadınlar... "Seyid qızı olduğunu zarafta deməmişim. Məndo güclü hissiyat var. Büyüyöökən. Nazıl olsan da səni axtarbı tapacağım. Hökumət evinə yanağına gələcəyim, ya da onun yanında, sahilə gizli görüşə çağıracağım səni. Bu günlərin xatırladacağım ki, şımməyəsan..." Kənddən ayrıldınlardan Elboyın həyatında ilk sevgisi. Gözəl adlı bir gözəl olur, onu şəhər mühitində sən bağlı olduğu kondən üzəqləşməgə qoymur. Gözəli ona qıymırlar; sonrasında peşənəsələr da, üzəqləşdiqə Elboy özü de Gözəlinən ondan nə qədər üzəqda olduğunu duxur. Qonşu qızı Porinin fəhm etdiyi kimi: "Amma Allah soyuñ yox yazar! O yol biziñ irolidü..." Allah Elboyin qarşısına hele çox gözəlləri çıxarı: Pori, Gülnarə, Şəfiqə, Əmino, Nazılı, Səriyyə, Albena, Larisa, Rona, Sevinc...; həyatında qadınlar olur - hor doñu do sanki "Gözeli ona unutdurmaq üçün", Allahın ona "ayrı yol" yazdığını xatırlatmaq üçün... Hayat çətinlikləri ilə üz-üzə, bir neçə dəfə qiyabi tohsilə keçib, kəndə qayıtmak istəkdi, sanki gençlik çağlarını bütünlük həməyən götürmüs Səriyyə onu bu addımdan saxlayır; elm yoluña, hətta Moskvada aspiranturada tohsilə sövq etmək istəyən Rona qanımın arasına girir: "- Qarşında bu boyda yol açılıb, son da rayona qayıtmak isteyirsin... - Qısa Başqırıstanın paytaxtı Ufa şəhərində Universitet Tələbə Elmi Konfransında başqa respublikalarından gələnlər arasında da seçilməyin mümkinlünü gördü..."

Roman qohrəman öz yolunu istedədi, əzmkarlığı, iradesi, zəhmət və seyləri ilə açıra (universitetdə, istehsalatda, Ufa, redaksiyadakı epizodlarda yada salaq) və bu yolda qarşısına çıxan insanlar - dostlar, tənişlər, müəllimləri, sadəcə yaxşı adamlar ona dəstək olursa, on çıxılmaz, ümidiş, töslimçi durumlarda sirlə-sehrlə hüma rolunu möhz qadınlar oynayır, hər dəfə qohrəmanın heç cür qopla bilmədiyi kondində kendinə (özünə) qaytarır... Ümumən Sabir Rüstəmxanının romanlarında qadın obraxlarına ayırlan yeri bu növ sirlə-sehrlə görürük. Oğuzxana güc-təpər verən Aytac kimi ("Göy Tanrı"), Meydan epeyeyində qohrəmanın həyatına ani müdaxilə edən qadınlar - onu tohlükələrdən qurtaran və qoruyan: Novxanı çımorlıyində görüş toyin etdiyi adını bili-

modiyi qız, erməni yeniyetməsi Nora, ağır Meydan günlərindən sonra Moskvada, Pere-delkino yaradıcılıq evində mənovi dayaq ola- mağa Bakıdan gelmiş qadın, 20 Yanvardan sonra bir neçə gecə emalatxanasına vo monovi himayəsinə siğndığı rəssam qız Nailə və b. kimi ("Xətai yurdū"), Cavad xanın ilk sevgisi - Gülcəmal kimi ("Ölüm zirvəsi"), Məmməd Hadinin ilk, oxu daşa döymüş sevgisi Əmino kimi, Həştərxanda taleyin rastlaşdırıldığı Qarabağlı qız Qəmər kimi ("Şair və şor"), Şahini yer girdəndən qoparıb göylərə qaldırın Ulduz vo "kainat gözəli Tanrı" kimi ("Sunami"), Muradi tarixin dolanbaşlarından çıxarılmış muradına yetirən Aysel kimi ("Akademikin son əsəri") və habelə... Son yüzilin azərbaycanlı mental şüurunda özüne yer eləmiş "Qadın böyük qüvvədir!" şəhəri Sabir Rüstəmxanının romanlarında ilk növbədə keçərlidir.

Kompozision tamlıq, bir daha xatırlasaq, Sabir Rüstəmxanının romanlarında mühüm keyfiyyətdir. İlk romanlarında da belədir. "Uşaqlıqda dəyen güllə" çox təsirli bir səhnə ilə tamamlanır. Gündüz bütün ailənin qorxduğu təhlükə ilə üz-üzə gelir; qarlı havada tek-tənha rayon mərkəzindən, dörsən qayıdarkən, məşədə Arifin atası Adılla rastlaşır. İki-üç kolmə isti-soyuq mükəlimədən sonra hor şey yaxşılıqla bitir, nə zamandan bər kəndin heç cür barışığa götürə bləmediyi Adılin qolbindəki səyətana elo bil bu görüş son qoyur: "- Yaxşı, get!" Gündüzə elo geldi ki, o "yaxşı, get, qorxma!" demək istəyirdi, amma sonuncu kələmə dilinin ucundan qopmadı. Adıl bu sözdən sonra boynundan vurub atı qara qısnadı, at azala Gündüzə sürtünə-sürtünə keçib yol aşağı getdi. Atın tərəfi havada donub qalmışdı. Gündüz hələ də tərəpə bilərmədi, handan-hana geri çevrildi, yox Adılın yadına təfəng-filan düşmürdü, atın üstündə geriyə gərilmış vəziyyətdə baş aşağı uzaqlaşdı... Neçə illik qorxu girdəbi fırınlana-fırınlana Gündüzə sahile atmışdı".

"Astar" romanını yazıçı yığcam bir epi-loqla bitirir. Bir zamanlar "Olanları unut! Hamısı arxada qaldı. Bunlar sonin həyatının astarıydı..." - deyib fədakarlıqla ayrıldığı Elboyın "böyük geləcəyini" görüb əvvəlcədən xəbər veren Səriyyənin sözləri çin çıxır; "Aradan illər keçmiş... Səriyyənin dediyi kimi, sahildəki böyük binada oturan" qohrəman bir gün "elo bil Səriyyənin özü", "on beş- on altı yaşlı əkizi" bir qızla rastlaşır: "Qız təccübə ona baxdı. Sonra çox aydın duyulan sevincə gülüməsədi: "- Bol! Onun qızıym! Mən də sizi tanıdım!" - Kimom?" "- Elboy, - sözünün dalını götürə bilmədi, bilmədi na desin, omi, dayı..." - Dündür, mən də Elboyom! Sadəcə Elboy!" "- Anamın otağında sizin şəkliniz var!" - Məndən salam deyərsən. De ki, dünya astarsız üzüyür. Bir də sahil bağını unutmasın..."

\* \* \*

*Son olaraq bir daha vurğulamaq gərəkir ki, Sabir Rüstəmxanının romanları, bir qayda, avtobiografizm və icimai-siyasi diskurs üzərində rəvəc tapır, ərsəyə gəlir. Sabir Rüstəmxanının icimai-siyasi fəaliyyəti geniş, biografiyasının gizlində qalan, hələ romanlaşmamış səhifələri, sirlə-sehrlər məqamları çox-çoxdur. Bu sıradan, məsələn, "Ədəbiyyat və incəsənat" qəzətində çalıdığı illər, yaxud DƏK (Dünya Azərbaycanlıları Kongresi) sədri kimi Azərbaycan hüdudlarından kənarda da intensiv fəaliyyəti oxuculara köklü - "sənədlə", "xatirə" və yaxud da mühacirət həyatından söz açan "siyasi" romanlar vəd edir. Yazıçının həyatda və yaradıcılığında ardıcılılığından, bir dəfə başladığı yolu axıracan təqib qıldıqını da biləndə, yeniyeni romanlarla adəbiyyatımızı zənginləşdirəcəyi şübhə doğurmur.*